



**Kirman RÜSTƏMLİ**

**Ası olmamışam  
Yaradana mən...**

*Dar ağacına salam verən  
Rüstəm Behrudiye*

Qarşına gəlmisəm, bitir bu zülmü,  
Nə göz yaşı axıt, nə mənə acı.  
Mən qəbul edərəm belə ölümü,  
Çağır cəlladını, ay dar ağacı!

Nədir ki günahım: haqdan qaçmışam?  
Ası olmamışam Yaradana mən.  
Tanrıya bircə yol ağız açmışam,  
Demişəm: bu mənəm - qürurlu bəndən!

Axı nə cür dözüm, puç olur arzum,  
Dilim lal olubdur, kılıdlənibdir.  
Yediyim hər tikə olubdur zəqqum,  
Qəlbimsə boş yerə ümidlənibdir.

Bir gülün yerinə burda bitmisən,  
Neçə can almışan, məgər saydilar?  
İndi hamımızdan betər dərdlisən,  
Sənə bu taleyi necə qiydilar?

Səni kimlər qurub, kimlər ucaldıb?  
Qoyublar başına cəlladlıq tacı.  
Varlığın həyatı əzib, alçaldıb,  
Bir gün sən də asıl, ay dar ağacı!

### **Batabatda bir gün**

Bu torpaqda bulud yeri yalayır,  
Yağış yağır, seli selə calayır,  
Dolu düşür, gül-çiçəyi talayır,  
Günəş çıxsı, şəfəq saçır Batabat,  
Qonaq görcək qucaq açır Batabat

Mən burada gül ətrinə büründüm,  
Səcdə edib torpağında süründüm.  
Gözəlliyə vurğun kimi göründüm,

"Zor bulaq"dan su da içdim bir qədər,  
Yada düşdü bir vaxt olub-keçənlər.

Zəncirotu ləçəklənib - sapsarı,  
Quzeylərdə əriməyib dağ qarı,  
Biçənəyin yüz bəhəri, yüz barı,  
"Bu yerlərə bir də qayıt gəl" deyir,  
Mərcan gözlü bulaqlarla gül deyir.

Oba köcüb, yurd yerləri bomboşdu,  
Dağa qalxan yollar xeyli yoxuşdu,  
Kim gəlməyib buralara, naxoşdu,  
Ocaq çatsan, ləzzəti var dumanda,  
Bu da belə yolçuluqdur zamanda.

Qantəpəri neçə dərdi siləndir,  
Hər yer çiçək, dörd yanımız çəməndir.  
"Batabat"dır, bura bizim vətəndir,  
Gözəlliyə burda min don biçilir,  
Kədər-qüssə tez əriyib kiçilir.

Bir yol gəldim, yəqin gəlləm dübarə,  
Tapım burda bir dərdimə min çarə.  
Bu dünyada niyə qalım biçarə,  
"Salvartı"nı verin mənə, dərdləşim,  
İlqar edib, mən onunla əhdlöşim.